



Yeyin için amma israf eləməyin (Araf 31)
Banu Atabay'ın Mütevazi Lezzətlər® Azərəcə Yemək Tərifi

Otlı K kəsi

Otlı  r k



1 D st  Ő y d
Yarım d st  yaŐıl soĝan
5-6 dal c fəri
2  d d yumurta
500 qr un
Yarım st kan qatıq
2 DiŐ sarımsaq
1 St kan dolusu aĝ pendir r ndəsi
1 Paket droj tozu
Yarım st kan duru yaĝ
1  ay qaŐıĝı duz

- # 1 Tam yumurta v  bir yumurtanın aĝının  z rinə nazik qıyılmış Ő y d, c fəri, t z  soĝan  lav  olunur.
- # Biraz qarışdırıldıqdan sonra dig r l vazimatlar qoyulur,  ok b rk olmayan bir x mir  ld  edilir.
- # Bu x mird n g liŐi g z l parŐalar qopardılır.
- # Az yaĝlanmış m cm yiy  bu parŐalar d z l r.
- #  z rin   vv lc d n ayrılmıŐ 1 yumurtanın sarısı s r l r.
- # 175 d r c  fırında qızarana q d r biŐirilir. İliq servi yapılır.

Not: Duzunu  lav  ed rk n pendirin duzu g z qabaĝında tutulmalıdır.